

"Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri" rubrikasında Qərbi Azərbaycan əllərinin etnoqrafiyasından danışacaqıq. Əlbəttə, bir yazıda 16 mahallı Qərbi Azərbaycanı əhatə etmək mümkün deyil. Amma bütövlükde onu demək lazımdır ki, Qərbi Azərbaycanın etnoqrafik mənzəresi geniş şəkildə araşdırılmalı, öyrənilməli və nəşr edilməlidir.



Aidiyyeti elmi-tədqiqat institutlarında bu işi kompleks həyata keçirən xüsusi şöbələr olmalıdır. Əsasən, bizdə etnoqrafiya folklorun içinde öyrənilir, nəzərə alsaq ki, etnoqrafiya ayrı bir sahədir, bu halda o tamamilə ayrıca öyrənilməlidir. Qərbi Azərbaycan əllerinin də etnoqrafiyası xüsusi yanaşma tələb edir. Adından da göründüyü kimi, etnoqrafiya elminin əsas tədqiqat obyekti bilavasite etnosdur, xalqın özüdür. Odur ki, biz soydaşlarımızın həyatının, məişətinin, yaşamının hər detalını öyrənməliyik. Bir sözə, xalqımızın dili, tarixi, təfəkkürü, məişəti, adət-ənənəsi, etnoqrafiyası daha dərindən tədqiq edilməlidir ki, biz soydaşlarımızın həyat tərzini, məşgülüyyətini, soylarını və sair öyrənə bilək.

Könlü Səmədova "Qərbi Azərbaycan etnonimlərinin arealları" kitabında yazar: "...Q.Qeybullayevin "Toponimiə Azerbaydcana", "Kgtinqenezu azerbaydcanüv", "Qədim türklər ve Ermənistən", "Azərbaycan türklərinin inkişafı tarixindən" adlı kitabları və çoxsaylı məqalələri Azərbaycan və Qərbi Azərbaycan etnonimlərinin tədqiqi üçün əvəzsiz material və elmi mənbədir. Həmin əsərlərdə Azərbaycan (türk) xalqının demək olar ki, bütün makro və ya mikro, paleo, mezo və neotoponimləri əksini tapmışdır. Etnonimlər, onların rast gəldiyi ilkin mənbələr haqqında məlumatları kifayət qədər genişləndirmək mümkündür. Zənnimizcə, Azərbaycan və Qərbi Azərbaycan ərazisindəki toponomislərin tərkibinə girən əsas etnonimlər, onların rast gəldiyi mənbələr haqqında yetərli ümumi məlumat verildi. Türk mənşəli qəbile və tayfalar, nəsil və tırələr haqqında elmi ədəbiyyatda geniş bəhs olunur, bu istiqamətdə tədqiqatlar davam etdirilir. Azərbaycanın bugünkü ərazilərində etnonimlərdən düzəlmış külli miqdarda etnotoponimlər vardır. Onların eksəriyəti R.M.Yüzbaşovun, Q.Ə.Qeybullayevin, Ə.A.Hüseynzadənin, Q.Voroşilin, S.M.Mollazadənin, Ə.I.Əliyevin, eləcə də digər coğrafiyaçı, tarixçi və dilçi topomimlər tərəfindən tədqiq edilmişdir. Bununla yanaşı, araşdırımlar-

dan aydın olur ki, qədim Oğuz yurdu Ermənistən ərazisindəki etnotoponimlər kifayət qədər tədqiq olunmamış, onların areal xüsusiyyətləri üzə çıxarılmışdır".

T.e.n Xatire Ağayeva "Qərbi Azərbaycan əhalisinin maddi-mədəniyyətinin tarixi-medəni kökləri (Qaraqoyunu dərəsi və Göyçə mahalının timsalında)" məqaləsində "Qərbi Azərbaycan əhalisi haqqında müəyyən elmi araşdırma, indiki Ermənistən ərazisi nəzərdə tutulur. 1988-ci ilə qədər bu "qondarma" respublikanın ərazisində azərbaycanlılar özlərinin dədə-baba yurdunda yaşayırdılar. O zamana qədər, daha dəqiq ifadə etsek 1918-1920-ci illərə qədər ümumiyyətə belə bir coğrafi anlayış yox idi. Əcnəbi səyyahların əsərlərində indiki Ermənistən ərazisi Azərbaycanın qərb bölgəsi kimi göstərilirdi... Xristian dünyasının qurmuş olduğu planlara görə onlar indii məskunlaşdıqları torpaqlara zorla köçürülməye başlayırlar. Bunu da Qərbi Azərbaycanın minlərlə yaşadıqları doğma torpaqlarında "gəlmələr" məskunlaşmağa başlayırlar. Qərbi Azərbaycanın Qaraqoyunu dərəsi deyilən böyük bir mahalında və Göyçə qolu ətrafında yaşayan əhalisi xüsusi müqavimet göstərərək yaşadıqları yerde erməni kəndlərinin salınmasına icazə verməmişlər. XIX-XX əsrin əvvəllərində hər iki mahalın bəzi yerlərində zorla ermənilər üçün kiçik məhəllələr yaradılmışdır. Bütün göstərilən səylərə baxmayaraq, "qonaq" kimi Azərbaycan torpaqlarında məskunlaşmanın mümkün olmayacağıni çox tez anlımışlar. Görünür, azərbaycanlı türklərinin qorxusundan özləri üçün daimi qalacaq yerləri də yaratmamışlar. İkinci əsas səbəb, sorğu apardığımız qaraqoyunlular və göyçəlilərin fikirlərinə görə, əsasən six məşəlik və dağlıq yerlərdə olan bu mahalda həm heyvandarlıq, həm də bostançılıqla məşğul olmaq ermənilərə nəsib ola biləməyəcək xösbəxtlik idi. Onlara Azərbaycanın torpaqlarında yad və müvəqqəti olduqlarını həmişə dərk edirdilər, ona görə də həmişə xidmət sahəsində - bənna, dərzi, pinəçi, rəngsaz və digər yerlərdə vaxt keçirirdi-

# Qərbi Azərbaycan etnoqrafiyası - ayrıca tədqiqat əsərləri yazılıcaqmı...

lər. Qərbi Azərbaycanın maddi-mədəniyyətinin tarixi kökləri bütün azərbaycanlıların ecdadları ilə bağlıdır. Sovetlər dönenin etnoqrafiya elminin formalaşmasında mühüm rolü olan Y.V.Bromley və Q.Y.Morkova Cənubi Qafqazda yaşayan yerli azərbaycanlıların maddi-mədəniyyətinin tarixi köklərini, xüsusi "Müasir Ermənistən, Cənub-Şərqi Gürcüstanın və Azərbaycanın qərb bölgələrində özünəməxsus daşdan tikilmiş yaşayış evləri quşuluş etibarı ilə bəzən dərin özülü olan, pilləkanvari ağacdən damının üzəri torpaqla örtülməsini qeyd edirdilər. Bu cür yaşayış evləri Cənubi Qafqaz ərazisində ən qədim dövrlərdən məlum olmuş və əsasən Ön Asiyadan oturaq əhalisinin qazma tipli evləri ilə bağlı olduğunu göstərirdilər". Daşdan tikilme bu cür həm sadə, həm də kifayət qədər

möhök özülü olan evlər Qərbi Azərbaycan ərazisində keçən əsrədə aparılan arxeoloji qazıntılar nəticəsində Tixut yaşayış yerindən, Üçmüəzzin ətrafında aşkar edilmişdir. Müte-xəssislərin fikrincəbələ evlər Cənubi Qafqazda tunc dövründə məlumdur. Etnoqraflar bu cür evlərin tikintisini təbii şəraitlə əlaqələndirirler. Qərbi Azərbaycanın araşdırduğum əraziləri coğrafi baxımdan Türkiye ilə həmsərhəddirlər. Qədim ticarət yollarının ön Asiya ölkələrində Aralıq və Qara dəniz sahilərinə, oradan Cənubi Qafqaza qədərki magistrallının bir hissəsi olan Qaraqoyunu və Göyçə mahali strateji baxımdan çox mühüm ərazidə yerləşir. Ən qədim dövrlərdən Türkiye vəsaiti silə xarici ölkələrə əsasən ticarət əlaqələri saxlayan yerli əhalisi burada 1920-ci ilə qədər, yeni sovetlər quruluşu qələbə çalan qədər əcnəbi ölkələrlə həmisi müəyyən təmasda olmuşlar. Qərbi Azərbaycan torpaqlarında məskunlaşmanın mümkün olmayacağıni çox tez anlımışlar. Görünür, azərbaycanlı türklərinin qorxusundan özləri üçün daimi qalacaq yerləri də yaratmamışlar. İkinci əsas səbəb, sorğu apardığımız qaraqoyunlular və göyçəlilərin fikirlərinə görə, əsasən six məşəlik və dağlıq yerlərdə olan bu mahalda həm heyvandarlıq, həm də bostançılıqla məşğul olmaq ermənilərə nəsib ola biləməyəcək xösbəxtlik idi. Onlara Azərbaycanın torpaqlarında yad və müvəqqəti olduqlarını həmişə dərk edirdilər, ona görə də həmişə xidmət sahəsində - bənna, dərzi, pinəçi, rəngsaz və digər yerlərdə vaxt keçirirdi-

daxilində yerləşən ərazilərdə türk tayfalarının six məskunlaşması e.ə. II minillikdən başlayaraq intensiv xarakter almış elmə məlumdur". Əsasən türk-oğuz tayfaları tərefindən məskunlaşan Qərbi Azərbaycan ərazisində 16 böyük mahal olmuşdur - Ağbaba, Şöriyil, Lori, Pəmlek, Dərələyəz,

Zəngibasar, Gərnibasar, Vedi-basar, Talin, Zərdarabad, Karbibasar, Dərəçikək, Ataran, Zəngəzur, Qaraqoyunu və Göyçə. Bunlardan Qaraqoyunu və Göyçə arasında çox qısa bir məsafə - aşırı Murguz dağından keçirdi. Deniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə yerləşən Göyçə gölünün adı olduğu kimi ilk dəfə "Kitabi-Dədə-Qorqud" dastanında çəkilmişdir. Hər iki mahalın ərazisində 10-larla irili, xirdalı göller var idi. Amma bunlardan ən böyük və dərini Göyçəakvatiriyasıdır. Tarixi məlumatlara görə bu ərazi III-V əsrlərden 1387-1388-ci illərə qədər Çuxursədliyi, 1387-1388-ci illərdən 1969-cu ilə qədər Varde-nis olmuşdur.

Qaraqoyunu dərəsində yerləşən kəndlərin də adları, yəni toponimləri, hidronimləri, oykonimləri, antroponimləri buranın əhalisinin avtoxton, aborigen olaraq minillerle doğma torpaqlarında yaşamışlar. Hər iki mahalın maddi-mədəniyyətin tarixi kökləri yuxarıda qeyd etdiyimiz kimi, ümumazərbaycan tarixində ayrılmaz olaraq, onun bir hissəsidir. Alim yazar ki, Qərbi Azərbaycan ərazisinin yerli türkəlli əhalisinin formalşması etnosu təbii, daha dəqiq türk xalqlarının etnosu tərxi prosesinin bir hissəsidir. "...Araşdırduğum zaman kəsiyində Qaraqoyunu və Göyçə mahalının əhalisinin maddi-mədəniyyətinin tarixi-mənəvi kökləri birbəşə yerli əhalinin tarixi prosesidir. Yəni ən qədim dövrlərdən başlayaraq maddi-mədəniyyətin bütün sahələri - yaşayış məskənləri və evləri, geyimləri və bəzəkleri, yeməkləri və içkiləri, nəqliyyat növləri bütövlükdə türk dünyasının bir hissəsidir.

"...Araşdırduğum zaman kəsiyində Qaraqoyunu və Göyçə mahalının əhalisinin maddi-mədəniyyətin tarixi-mənəvi kökləri birbəşə yerli əhalinin tarixi prosesidir. Yəni ən qədim dövrlərdən başlayaraq maddi-mədəniyyətin bütün sahələri - yaşayış məskənləri və evləri, geyimləri və bəzəkleri, yeməkləri və içkiləri, nəqliyyat növləri bütövlükdə türk dünyasının bir hissəsidir. Bu faktlar içərisində bir çox misallar göstərmək olar. Hər iki əhalinin yemək rasionundan türklərin en qədim tarixindən bu günə qədər saxlanılan, dəha çox Orta Asiya və Anadolu türklərinin gündəlik yemək mədəniyyətində istifadə edilən "bişməmiş yemək" nümunələridir. Bu cür yemək növləri əsasən heyvandarlıq və əkinçilik məhsullarından alınır. "Koramaz" deyilən yemək təzə qəlinmiş qatıqla bişməmiş,

süzlülmüş südün qarışığından alınır. "Agsulaq" sarımsaq qatıqla təzə nehre yağıni əridib qatışdırmaqla alınır. "Qovud" üyüdülmüş buğda ununa şer-

bət qatıqlaraq hazırlanır. Gic-kənin yazda yiğilip duzla ovularaq yeyilməsi və s. Demək olar ki, bütün bişmiş yeməklərin sarımsaq-qatıqla yeyilmə bir çox türk xalqlarında bugüne qədər yaşayır. Bu cür adət da-ha çox xəmirdən hazırlanan xörəklərə aiddir. Uzun qış aylarında, heyvanların südü azaldıqda ağartının yerini "qurut" deyilən iri, girdə formalı aq rəngli yaylaqda nehre çalxalanar-kən artıq qalan qatıqlan hazırlanın xüsusi "konservant" əvəz edir. Lazım gəldikcə qurudu ilq suyun içərinə qoyub 1-2 saat müddətindən ovaraq, çox ləzzətli qatı və qatıqəbənzər məhlul hazırlayırlar. Bu cür qurut ezməsinə sarımsaq qatıqları artıq lazımlı olmurdu. Bu cür qurutlar indiye qədər Anadolunun hər bir irili-xirdali şəhərlərinin bazarlarında, Qərbi Azərbaycan əhalisinin hazırladığı ölçüdə və formada satılır. Orta Asiyada belə qurutlar nisbətən kiçik formada hazırlanır və əsasən xəmirdən hazırlanan "beşbarmaq", "mantı" ya süfrəyə getirilərken əlavə edilir. Digər bir misal - keçən yüzillikdə arxeoloji və etnoqrafiya araşdırımlar nəticəsində elmdə Azərbaycanın yaşayış məskənlərinin təbii və sünə mağara məskənlərindən başlayaraq müasir kənd, qəsəbə və şəhər yaşayış məskənlərinə qədər böyük tek millesime və inkişaf prosesi keçdiyi sübut olunmuşdur. Araşdırduğum zaman kəsiyində Qaraqoyunu və Göyçə mahalının əhalisinin maddi-mədəniyyətin tarixi-mənəvi kökləri birbəşə yerli əhalinin tarixi prosesidir. Yəni ən qədim dövrlərdən başlayaraq maddi-mədəniyyətin bütün sahələri - yaşayış məskənləri və evləri, geyimləri və bəzəkleri, yeməkləri və içkiləri, nəqliyyat növləri bütövlükdə türk dünyasının bir hissəsidir.

Alim yazar ki, Qərbi Azərbaycan ərazilərinə ermənilər köçürüldükdən sonra yerli əhalinin öz milli varlıqlarını qorumaq üçün əllerindən gələnlər edilər. Belə ki, əhalinin gələmə milletlərinin, o cümlədən erməni və rusların təsiri altında düşməyərək, milli geyimlərini hətta XX əsrin ortalarına qədər saxlamışlar. Bu nunda əsas səbbi yerlərə əsasən türkəlli təmərsizliyə etməsidir. Milli geyim nümunələrindən mezer (önlük), sırtqız (qalın kişi və qadın üst geyimi), yaylıq (baş örtüyü) və s. kimi paltaqlar gündəlik istifadə edilirdi.

Bu qeydlər X. Ağayevanın məqaləsində yer alıb. Qərbi azərbaycanlılar öz varlıqlarını yaşatmaq, adət-ənənələrini qorumaq üçün böyük mütadilələr veriblər. İnanıq ki, yaxın gələcəkdə onlar əminəmanlıq içinde öz yurdlarına qayıdaq-

*İradə SARIYEVA*